

AĞSTAF A

Qəzet 1991-ci ildən çıxır İctimai-siyasi qəzet № 01-02 (1524) 14-24 yanvar 2023-cü il Qiyməti 50 qəpik

Ağstafa Rayon İcra Hakimiyyətinin orqanı

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib



Qanlı 20 Yanvar faciəsindən 33 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzün Günündə Şəhidlər xiyabanını ziyarət edib.

Dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi. Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsinin önünə ekil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Qanlı Yanvar hadisələrindən 33 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpəndirəngəsilən silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsinə daha ucadan bəyan etmişdi. Düz 33 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və layiqliyətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını

ni unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökrələrinə dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəkləməsinə və respublikanın özəməli rəhbərliyinin xəyanətəkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların həlak olması ilə nəticələndi. Sanki, bunları görməyən Azərbaycanın o vaxtkı səriştasız, kölə psixologiyalı rəhbərlərinin yene də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin etəyindən yapışmaqda davam etdilər.

Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev onlardan fərqli olaraq, həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğını törədənəri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqın sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Əsində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradə-

sini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayət törədənərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzün Günü elan edildi.

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncam və fərmanlar verib. Bunun nəticəsidir ki, şəhid ailələrinin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar

səfərə gəlib. Əbu-Dabi Prezident Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşıladılar.



Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında iştirak edib.

Dövlətimizin başçısı panel iclasının moderatorunun suallarını cavablandırıb. Moderator: Sözü əvvəlcə Prezident Əliyevə və Baş nazir Qaribaşviliyə vermək istəyirəm. Bu yaxınlarda Orta Dəhlizlə bağlı ciddi çoxtərəfli razılaşmaların olduğunu gördük. Növbəti ildə və hətta ondan sonra bu məsələ ilə bağlı hökumətlərarası səviyyədə nəyi gözləyə bilərik? İcazə verin Sizinlə başlayım, cənab Prezident. Sonra isə sözü sizə verəcəyəm, cənab Baş nazir.

Prezident İlham Əliyev: Təşəkkür ed-

rəm. Düşünürəm ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilk şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqişdə isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində neqliyyat infrastrukturuna böyük sərmayə yatırırmış. Azərbaycan bütünlükdə zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Çünki biz siz qeyd et-

diyiniz səbəblərdən, mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcmində artımın gözlənilir. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətini dəyişməsinə müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamış və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada "vahid pəncərə" sistemini tətbiq etmək məqsədilə gömrük inzibatiçliyi və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.

Prezident İlham Əliyevin Davosda Latviya Prezidenti ilə görüşü olub



Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşü olub.

Görüşdə Prezident İlham Əliyev Latviyaya səfərlərini məmnunluqla xatırladı və Prezident Egils Levitsi Azərbaycana səfərə dəvət etdi.

Dəvəti minnətdarlıqla qəbul edən Prezident Egils Levits Azərbaycanın Latviyanın çox önəmli tərəfdaşı olduğunu bildirdi. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunuldu. Latviyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini daim dəstəklədiyini qeyd olundu. Həmçinin

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaza tələbatının ödənilməsinə də oynadığı rol yüksək qiymətləndirildi. Azərbaycanın Avropa İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi imkanlarının artacağı bildirildi, bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən illər dekabrında Buxarestdə imzalanmış Sazişin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Orta Dəhlizdə yerləşən ölkə olaraq Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında mühüm neqliyyat daşımalarının heyatə keçirilməsində önəmli rolu vurğulandı. Görüşdə Latviya ilə Azərbaycan arasında BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də qeyd olundu. Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi fəaliyyətini xüsusi qeyd etdi. Prezident Egils Levits, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təşəbbüslərə imza atdığını bildirdi, xüsusilə COVID-19-a qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğuladı.

20 Yanvar-Tariximizin qanlı və şanlı səhifəsi



Müasir tariximizin şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsindən 33 il keçir. Xalqımızın böyük qürur hissi ilə qeyd etdiyi 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq, demokratiya uğrunda apardığı mübarizəni bütün dünya xalqlarına bəyan etdi. Müstəqilliyimizin bərpa olunmasına aparan bu yolda yüzrlə şəhid verilə də, heç kim bu yoldan çəkilmədi, hamı imperiya qüvvələrinə qarşı aparılan mübarizədə fəal iştirak etdi.

Qanlı 20 Yanvar faciəsinə aparan yol hələ bir neçə il ondan əvvəl görünürdü. Hakimiyyətdə olan qüvvələrin ziddiyyətli hərəkətləri, Ermənistanın Azərbaycana qarşı apardığı ərazi iddiasının ədalətli həll olunmasına imkan vermirdi. Bütün bunlar azadlıq uğrunda mübarizə aparan qüvvə-

ləri ölkəmizdə ayağa qaldırdı, həmin dövrdə meydana çıxan qon-

darma Dağlıq Qarabağ problemi ni daha da gərginləşdirdi. Belə



vəziyyətdə xalqımızın qeyrətli oğulları ayağa qalxaraq torpaqlarımızı düşmən tapdağından qorumaq üçün silaha sarıldı və silahı erməni quldurlarına qarşı açıq-aydın mübarizə apardılar.

Lakin həmin dövrün ictimai-siyasi vəziyyəti təhlil olunarkən belə bir fikir söyləməyə əsas verir ki, həmin dövrdə dövlətimizin başında duran səriştsiz qüvvələrin rəhbərliyi ilə bu gərgin problemi həll etmək mümkün deyildi. Yarınmış vəziyyət onunla nəticələndi ki, erməni silahı qüvvələri dövlət sərhədlərini pozaraq Dağlıq Qarabağ istiqamətində vətənimizə



zə silahlı basqın etdilər.

Keçmiş SSRİ dövlətinin başında dayanan millətçi Mixayil Qorbaçovun erməni millətçilərinə havadarlıq etməsi vəziyyəti daha da gərginləşdirdi və yanvarın 19-dan 20-nə keçən gecə Bakıda, eləcə də ölkəmizin digər şəhər bölgələrində qanlı faciələr törədildi.

Müdhış yanvar gecəsində yüzrlə azərbaycanlının qanı töküldü, əliyalın, dinc əhali üzərinə yeridilən rus qoşunları neçə-neçə ailələri başsız qoydu. M. Qorbaçovun göstərişi əsasında



33-cü ildönümünə həsr olunmuş tədbirlər təşkil olundu. Həmin mərasimlərdə 20 Yanvar faciəsinin və eləcə də bütün şəhidlərin xatirəsi yad edilərək onların ruhuna dualar oxundu. Bütün bunlarla yanaşı yanvar faciəsinin qurbanlarına həsr edilmiş ədəbi-bədii kompozisiyalar təşkil edildi. Şəhidlərə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi.

Ənənəyə uyğun olaraq yanvar ayının 20-də Ağstafadakı Şəhidlər xiyabanında da böyük izdiham yaşandı. Həmin gün Şəhidlər xiyabanını yüzrlə ağstafalı ziyarət etdi. Mərasimə gələnlər şəhidlərin qəbirləri üzərinə tər çiçək dəstələri qoydular. Vətən torpağı uğrunda canlarından keçən, şəhid olan eloğlularımızın valideynləri, yaxın qohumları öz əziz-

Bakı şəhərinə yeridilən rus ordusu kütləvi şəkildə dəhşətli qırğın və dağıntılar törətdi.

Sovet hərbi maşınlarının gücü ilə Bakı küçələrində vətən müdafiəsinə qalxan neçə-neçə igid oğulların qanı axıdıldı. Bütün bunlara sadəcə olaraq Azərbaycana və azərbaycanlılara qarşı rus imperiyasının törətdiyi ağır cinayətdən başqa bir qiymət vermək mümkün deyildi.

Belə bir ağır dövrdə Azərbaycan xalqı öz inam və ümid yeri olan ümummilli lider Heydər Əliyevi Azərbaycana dəvət etdi. Onun ikinci dəfə respublikamıza rəhbərlik etməyə başlaması əsl həqiqətin üzə çıxmasına şərait yaratdı. Heydər Əliyevin rəhbərliyi əsasında, 1994-cü ildə 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verildi.

Dəhşətli 20 Yanvar faciəsindən uzun illər keçməsinə baxmayaraq, həmin günü həlak olanların xatirəsi həmişə yad edilir. 20 Yanvar faciəsinin qurbanları və şəhid ailələri həmişə dövlətimizin diqqət mərkəzində saxlanılır. Re-



lerini yad etdilər. Şəhidlər xiyabanına arasıkəsilməyən insan axını xeyli davam etdi. Bu axının önündə Rayon İcra Hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, mühafizə və əmək veteranları gedirdi. Onlar şəhidlərin qəbirlərini ziyarət edərkən şəhidlərin yaxın qohumları ilə görüşdü, onlara başsağlığı verdilər və vətən yolunda şəhid olanlara Allahdan rəhmət dilədilər.

İbrahim Əliyev

Yeni ilin ilk səyyar qəbulu keçirildi



Ənənəyə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısının ictimaiyyətlə görüşü davam edir. Yeni ilin ilk görüşü Muğanlı kəndində keçirildi.

Muğanlı kənd tam orta məktəbin akt zalında keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RIH başçısı aparatının və aidiyyə-

ti təşkilatların məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov səyyar qəbulda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlardan, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik və əminamanlıqdan, dinamik sosial-iqtisadi inkişafdan, hələ 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbəmizlə işğaldan azad olunan ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərindən söz açdı.

S.Orucov kənd sakinləri qarşısında



abadiyyət quruculuq işlərindən, sosial-iqtisadi inkişafdan ətraflı danışaraq qeyd etdi ki, bu məqsədyönlü iş rayonda cari ildə də davam etdiriləcəkdir.

Qəbulda iştirak edən vətəndaşlar çıxış edərək möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının uğurlu siyasətindən danışaraq

qeyd etdilər ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən nüfuzlu dövlətlərindən biridir. Əldə olunan bütün nailiyyətlər, 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə İlham Əliyev cənablarının uğurlu siyasətinin nəticəsidir. Kənd sakinləri bütün

bunlara görə cənab prezidentə dərin minnətdarlıqlarını bildirdilər. Qəbulda vətəndaşların irəli sürdük-ləri hər bir təklif və müraciət qeydiyyata alınaraq nəzarətə götürüldü. Məsələlərin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verildi.





Hərbi qulluqçulara ölümündən sonra təltif olunan orden və medallar onların ailə üzvlərinə təqdim olundu

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli müvafiq Sərəncamı ilə ölümündən sonra təltif olunmuş növbəti ağstafalı şəhidlərimizin orden və medalları onların ailə üzvlərinə təqdim olundu.

Rayon İcra Hakimiyyətinin keçirilən tədbirdə RIH Başçısı Seymur Orucov, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Anar Hüseynov və RIH başçısı aparatının məsul əməkdaşları iştirak etdilər.



Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vətən oğullarının ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham

Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Narkomaniyaya yox deyilməli, gənclərin sağlam həyatı qorunmalıdır



Cəmiyyət üçün böyük bəla olan narkomaniya bu gün həmin narahat edən amillərdən biridir. Həyata keçirilən profilaktiki tədbirlərə baxmayaraq, təəssüflərsən ki, narkomaniyaya meyil göstərənlərin sayı ləibəl artmaqdadır.

Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzun hüquq-mühafizə orqanları, xüsusilə Rayon Polis Şöbəsi son vaxtlar bu istiqamətdə aparılan profilaktiki tədbirləri daha da gücləndirmişdir. Xüsusilə rayonun təhsil müəssisələrində keçirilən profilaktiki tədbirlərə diqqət daha da artırılmış, gənc nəslin əsrin bu ağır bəlasına meyil göstərməməsi üçün məqsədyönlü təbliğat işləri gücləndirilmişdir.

Bu günlər rayon mərkəzindən ən uzaq məsafədə yerləşən Sadıxı kəndində keçirilən tədbir Yetkinlik yaşına çatmayanlar arasında "Narkomaniya"ya qarşı mübarizə və sağlam həyat mövzusunda həsr olunmuşdur. Tədbirdə kəndin məktəbli gəncləri, müəllimlər, valideynlər iştirak etmişlər. Tədbirdə Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov yüngülcağışlı iştirakçıları qarşısında geniş məruzə ilə çıxış edərək demişdir.

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə təkcə insanların sağlamlığına, mədəniyyətinə deyil, həm də dünya iqtisadiyyatına ciddi zərər vurur. Müxtəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsi hər il yüz milyardlarla dollar gəlir əldə edilir. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bələdan əziyyət çəkir. Təbii ki, belə inkişaf surəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara



bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərlə əlaqəli halların yüksəlməsinə xələm artmağa doğru gedir. Azərbaycan Respublikasında narkotikizm və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 18 iyun 1999-cu il tarixli Qanunu qoyulmuşdur.

Bu gün narkomaniyaya qarşı mübarizədə səmərəliliyi nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış dövlət komissiyası və ölkə prezidentinin müvafiq fərmanı ilə 2019-2024-cü illəri əhatə edən narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı narkomaniyanın yayılması ilə mübarizə üzrə proqramlar təsdiq olunaraq icraya yönəldilmişdir.

"Narkomaniya" yunan sözü olub, narko - bihuşluq, Maniya - isə asılılıq deməkdir. Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflə, sosial təbəqə və qruplaraq bölündüyü qədim zamanlardan yaranmışdır. Uzun illərin araşdırmaları gös-

terir ki, narkomaniya insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaltdır.

Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün də əlverişlidir. Beynəlxalq narkosindikatlara Azərbaycanın əlverişli vəziyyətdən istifadə edərək narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avro-

Xəstəxanasının poliklinikası şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında 2 nəfəri qadın olmaqla ümumilikdə 161 nəfər şəxs "narkomaniya" diaqnozu ilə qeydiyyatdadırlar.

Narkomaniya qarşı mübarizə sahəsində işin səmərəliliyinin artırılması məqsədilə 802 qaynar xətti istifadəyə verilmişdir. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslər üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir.

Narkomaniya ilə mübarizədə şübhəsiz ki, biz hüquq mühafizə orqanları əməkdaşlarının üzünə çox vacib və məsuliyyətli vəzifələr düşür. Ağstafa Rayon Polis Şöbəsi və Kəçvəli Polis Bölməsi öz işlərini bu istiqamətdə qurmağa çalışaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısını almaq, bu vasitələrin qəbuluna aludə olmuş şəxslərin dərəcəsini müəyyən edərək onlara qarşı cinayət təqibi və profilaktiki tədbirlər həyata keçirir.

Hər birimiz məlumdur ki, bu gün ölkəmizin əldə etdiyi uğurlara, hətərfəli inkişafına görə narahatçılıq keçirən, müxtəlif yollarla inkişafı engəlləməyə çalışan xarici qüvvələr az deyildir. Odur ki, hər birimiz çalışmalıyıq ki, Azərbaycan Respublikasını ən öndə gedən dövlətlər sırasına gətirək. B u n u n üçün isə hər birimiz ən azı narkotik vasitələrdən uzaq durmalı, narkomaniyaya yox deməliyik.

Əziz şagirdlər, sizlər sağlam ruhlı milliyətçi, sağlam vətəndaş olmaq üçün aidiyyəti dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif istiqamətli işlər həyata keçirilmişdir. Eyni zamanda Ağstafa Rayon Polis Şöbəsinin bir sıra tədbirlər keçirilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ildə narkotiklə bağlı 45 fakt aşkar edilmişdir. Ümumilikdə dövriyyədən 6 kiloqram 633 qram çəkide narkotik vasitə və 142 qram çəkide isə psixotrop maddə çıxarılmışdır.

Ağstafa Rayon Mərkəzi

Ibrahim Əliyev

Musiqi məktəbinin şöhrəti ildən-ilə artır

Müəssisənin direktoru Arif Əliyevdir

Arif Əliyev 1964-cü ildə anadan olmuş, 1981-ci ildə Həsənsu kənd orta məktəbini bitirdikdən sonra Gəncə Musiqi Texnikumuna daxil olmuş və 1986-cı ildə əmək fəaliyyətinə başlamışdır. O, əvvəlcə Ağstafa Musiqi məktəbində bir müddət tar müəllimi işləmiş və 1992-ci ildə ona yüksək etimad göstərilərək, həmin məktəbə di-

oxumağı böyük həvəslə öyrətdirdik. Həmin məktəbdə o illərdə 60-a yaxın müəllim çalışır, 200 nəfərə yaxın şagird dərslər keçirdilər. Lakin bu gün işlədiyimiz musiqi məktəbində 40 sinif otağı vardır ki, həmin otaqlarda 240 nəfərə yaxın uşaqlara dərslər keçirilir. İllər ötdükcə məktəbimizin şöhrəti artır, yüksək ad-san qazanır. İndi o vaxtları yada

müəllimlərimizdən Elmira Abbasquliyevanın, Zülfüyyə Hüseynovanın, Elçin Qasımovun, Gültəkin Hüseynovanın, Fərqanə Məmmədovanın, Ofelya Əzizovanın, Gülnar Nəbiyevanın və başqalarının adlarını böyük iltifatla yada gətirə bilərik.

Hazırda çalışdığımız bu məktəbdə ötən illərdə bir çox uğurlarımız olmuşdur. Təkcə onu qeyd edə bilərik ki,



Məktəbimiz şəhərin mərkəzindən xeyli aralıda yerləşir. Hər gün məktəbimizə gələn şagirdlər xeyli əziyyət çəkir, lakin bütün bunlara baxmayaraq,



rektor təyin edilmişdir. Bu günlər Arif müəllimlə musiqi məktəbində görüşüb xeyli söhbət etdik və o, suallarımızı cavablandıraraq iş fəaliyyətləri barədə ətraflı məlumat verdi.

Mən 30 ildən çoxdur ki, bu məktəbə rəhbərlik edirəm. Öz işim barədə danışmadan əvvəl möhtərəm prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki hal-hazırda fəaliyyət göstərdiyimiz musiqi məktəbi möhtərəm prezidentimizin təşəbbüsü, diqqət və qayğısı nəticəsində inşa edilmişdir. Məktəbimizdə tədrisi yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait vardır.

Əvvəllər işlədiyimiz musiqi məktəbində belə bir şərait yox idi. Lakin buna baxmayaraq, biz uşaqlara musiqi alətlərindən istifadə etməyi, çalmağı,

salanda heyratə gəlməmək olur. Rayonumuzun şəhər və kənd məktəblərində oxuyan istedadlı şagirdlər eyni zamanda bizim musiqi məktəbinə gəlir, piano, kamança, skripka, saz, qamona, nağara



zənci və qiymətli hədiyyələrlə rayonumuza qayıtmışlar. Bu böyük qələbə məktəbimizin müəllimlərinə daha da həvəsləndirmiş, onlar şagirdlərə musiqi peşəsini həvəslə öyrədirlər.

Müəllimlərimiz o çətin illərdə olduğu kimi, bu gün də var qüvvə ilə çalışır, musiqinin sirlərini uşaqlara böyük həvəslə öyrədirlər. Mən məktəbimizin



2022-ci ildə məktəbimizin 2 nəfər uşağı Kazan şəhərində keçirilən beynəlxalq müsabiqədə böyük qələbə qazandı.

2023-cü il ölkəmizdə Heydər Əliyev ili elan olunmuşdur. Söz yox ki, Rayon Mədəniyyət Şöbəsi bu münasibətlə bir sıra tədbirlərin keçirilməsini planlaşdırmışdır. Bununla əlaqədar biz musiqiçilərin də üzərinə böyük vəzifələr düşür. Söz yox ki, keçiriləcək tədbirlərlə əlaqədar biz də öz vəzifəmizə şərəflə yerinə yetirəcəkdir, konsert proqramları ilə çıxış edəcəyik.

Ibrahim Əliyev, Qəhrəman Qurbanov

Beynəlxalq konfrans İstanbul şəhərində keçirildi



Son dövrlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Qərbi bölgəsində, o cümlədən özündə çoxəsrlik tarixi, memarlıq, dini abidələri yaşadan "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan elmi-tədqiqat, arxeoloji qazıntı işləri geniş vüsət almışdır. Bütün bu elmi tədqiqatların və arxeoloji qazıntıların nəticəsi olaraq "Keşikçidağ" Dövlət tarix-mə-

dənliyi və məruzə qəbul edilmişdir.

Məruzədə qoruq ərazisində arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələrindən, daş dövründən orta əsrlərə qədər davam edən davamlı ardıcıl yaşayışdan bəhs edilmişdir. Konfransda təqdimatla müşayiət edilən məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, şərh edilmişdir. Sonda qoruğun əməkdaşları

konfrans təşkilatçıları tərəfindən sertifikatla təltif olunmuşdur. Gələcəkdə İKSAD (İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu) tərəfindən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun İKSAD-da dinlənmiş teziz və məqalələrinin toplusu şəklində çap olunacağı planlaşdırılır.

"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun davamlı olaraq ölkə daxilində və xaricində bu cür konfranslarda iştirakı nəzərdə tutulur.



Ömrünün 75 ili arxada qaldı

Rayon Ağsaqqallar Şurasının sədri Hüseyn Əziz oğlu Hüseynovun ömrünün 75 yaş arxada qaldı. O, 1947-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuş, səkkizinci sinfi döyənə kəndində bitirmiş, sonra təhsilini Gəncə şəhər 8 sayılı orta məktəbdə davam etdirmişdir. O, Gəncə şəhərində 27 sayılı texniki məktəbi ala qiymətlərlə başa vurmuşdur.

Hüseyn Hüseynov 1964-cü ildə Bakı şəhərində keçirilən Gəncə Aşıqlar Festivalının iştirakçısı olmuş və əlaçı diplomla təltif edilmişdir. O, özünü biləndən yaşadığı ədəd səfərlə saz görmüş, aşıq sənəti ilk dəfə ona atası Əziz Hüseynoğlu öyrətmişdir.

H. Hüseynov 1969-1974-cü illərdə ustad aşıq Aslan Aslanovun yanında şeyirdlik etmiş, elə o vaxtdan indiyədək rayon və respublika səviyyəsində keçir-

lən bayram tədbirlərində öz peşəsinə nümayiş etdirir.

Aşıq Hüseyn 1983-cü ildə Hüseyn Arifin təşəbbüsü ilə Ağstafa şəhər 7 illik musiqi məktəbində saz müəllimi kimi fəaliyyətə başlamış, 1985-ci ildə Aşıqlar Birliyinin üzvü kimi Aşıqlar Qurultayının nümayəndəsi olmuşdur.

Aşıq Hüseyn öz peşəsini sevmiş və bu peşəni gənclərə öyrətməyə çalışmışdır. O, 1983-cü ildən bu günə kimi 460-dan çox qız və oğlana aşıq sənətini tədris etmişdir. 2010-cu ildə isə Aşıq Şəmşir adına Gənc Aşıqlar Müsabiqəsində birinci yerə layiq görülmüşdür. Onun əməyi yüksək qiymətləndirilmiş və 2017-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri mədəniyyət işçisi" adına layiq görülmüşdür. H. Hüseynov 1992, 93, 94-cü illərdə Ağstafa rayon Hərbi Komissarlığında köməkçi işlə-

mişdir. Onun böyük oğlu Şahlar Hüseynov 1994-cü ildə Qarabağda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və Tərtər rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.

Aşıq Hüseyn rayonun ictimai-siyasi tədbirlərində həmişə fəal iştirak etmiş və onun bu əməyi rayon rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilərək, Rayon Ağsaqqallar Şurasının sədri və Rayon İcra Hakimiyyəti yanında İctimai Şurasının sədri seçilmişdir.



olunmuşdur. Biz də rayonumuzun oxucuları adından, aşıq sənətini sevvənlər adından Hüseyn Hüseynov 75 yaşının tamam olması münasibəti ilə təbrik edirik və ona daha böyük uğurlar arzulayırıq.

Ağstafada Cüdo Təlim Mərkəzi istifadəyə verildi



Bu il yanvar ayının 12-də Azərbaycan Cüdo Federasiyasının (ACF) "Ağstafa Olimpiya İdman Klubu"nun tərkibində yaratdığı Ağstafa Cüdo Təlim Mərkəzinin açılışı oldu. Açılışda ACF Prezidenti Rəşad Nəbiyev, Ağstafa Rayon İcra Hakimiyyətinin və Ağstafa rayon Gənclər və İdman İdarəsinin məhsul əməkdaşları, Veteran idmançılar və məşqçi-müəllimlər mərkəzdə yaradılan şərait ilə tanış olublar.

Məlumat verilib ki, indiyə qədər Ağstafa rayonunda cüdo bölməsi olmayıb. Bu baxımdan, istifadəyə verilən cüdo təlim mərkəzi Ağstafada cüdo idman növünün inkişafında mühüm rol oynayacaq.

Yüksək səviyyədə inşa olunan cüdo təlim mərkəzinin ümumi sahəsi 450 m² təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) var və sa-

həsi müvafiq olaraq 320 m²-dir. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan "Taishan" firmasının tatamileri ilə təchiz olunub.

Təlim mərkəzində idmançılar

üçün bütün zəruri şərait təmin ediləcək. Binada gözləmə otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, duş və sanitariya qovşaqları mövcuddur. Həmçinin, təlim mərkəzi müasir istilik və ventilyasiya sistemləri ilə təmin ediləcək. Burada ay ərzində 400 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola bi-

lecek.

ACF-in baş katibi Rəşad Rəsullu bildirdi ki, Ağstafada inşa olunan ilk cüdo təlim mərkəzinin istifadəyə verilməsi rayonda cüdonun daha da kütləviləşdirilməsinə zəmin yaradır: "Bizim əsas məqsədimiz regionda yaşayan uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzinin



formalaşdırılmasına töhfə vermək və onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə dəstəkləməkdir. Əminlik ki, bu təlim mərkəzində kəşf edilən istedadlar gələcəkdə nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edəcəklər". Regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir.

ACF cüdo təlim mərkəzində fəaliyyət göstərəcək məşqçilərin peşkar səviyyəsinin artırılması üçün də müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.



2022-ci il uğurlu illərdən biri oldu

Artıq bir neçə gündür ki, yeni ilə qədər qoyulmuşdur. Yola saldıığımız 2022-ci il rayon iqtisadiyyatında uğurlu illərdən bir hesab etmək olar.

Doxsanıncı illərin ortalarında ümumillik lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaq üzərində xüsusi mülkiyyət münasibətləri formalaşmış və kənd təsərrüfatında köklü dəyişikliklər baş vermişdir. Bu islahatlar Ağstafa rayonunun iqtisadiyyatında da öz əksini tapmışdır.

Ötən illərdə əkilmiş çoxillik otların sahələri də daxil olmaqla cari ilin məhsulu üçün ümumi əkin sahəsi 17951,8 hektar olmuşdur. Rayon üzrə əkin sahələrinin 9533,4 hektarını və ya xud 53,1 faizini dənli və dənli paxlallı bitkilər, 2268,0 hektarını texniki bitkilər, 1419,9 hektarını kartof, tərəvəz və bostan bitkiləri, 4691,5

hektarını isə yem bitkiləri təşkil edir.

Yola saldıığımız təsərrüfat ilində bütün əkin sahələrindən yetirincə məhsul toplanmış, nəzərdə tutulduğundan xeyli çox gəlir əldə edilmişdir. Məhsul tədarükü yekunlaşdıqdan sonra payızlıq əkin-səpin işləri də uğurla başa çatdırılmışdır. Ötən ilin payızında rayon üzrə 11096 hektar sahədə şum qaldırılmışdır ki, bu da əvvəlki illərdən 1140 hektar çoxdur.

Artıq cari ilin yanvar ayı başa çatmaq üzrədir. Havaların yağmursuz keçməsinə baxmayaraq əkin sahələrinin suvarılması üçün kəndlərdə bütün imkanlardan istifadə olunur. Bu isə o deməkdir ki, kənd əməkçiləri əvvəlki illərdə olduğu kimi, cari ildə də bol məhsul yetişdirəcəklər.

Feruz Həsənov,
Rayon Statistika İdarəsinin rəisi

Qocalıq

Gedir cavanlığım, gəlir qocalıq,
Söylədim gedənə-dayan bir anlıq,
Dedi nizamıdır uca Allahın,
Gedir cavanlığım, gəlir qocalıq.

Ağrı saçların, qaşım-başım da,
Ağsaqqal dedilər yetmiş yaşında,
Xatirələr qaldı söz yaddaşımda,
Gedir cavanlığım, gəlir qocalıq.

Cavanlığım ömrü gödək, yaş az,
O illərdən doydum deyən tapılmaz,
Dedim könül, yaradana namə yaz,
Gedir cavanlığım gəlir qocalıq.

Qocalıq nemətdir ömrün bəhrəsi,
Loğmanlar bilmədi nədir çarəsi,
Məcid də qocaldı soldu çöhrəsi,
Gedir cavanlığım gəlir qocalıq.

Möcüzəli dünya

Dünyamızın əyrisi var, düzü var,
Möcüzəli bir dünyadı dünyamız.

Açılmamış sirləri var, sözü var,
Möcüzəli bir dünyadı dünyamız.

Xoş niyyəti olanları ucaldıb,
Haqqı danan çox zümrədən bac alıb,
Elə bil ki, dünya özü qocalıb,
Möcüzəli bir dünyadı dünyamız.

Ucaların ucasıdır Yaradan,
Yerdi, göydü möcüzəsi bu cahana,
Yeddi qatı dayanmadan fırlanan,
Möcüzəli bir dünyadı dünyamız.

Şükür olsun aləmlərin rəbbinə,
Örnək oldu kitabımız hər dinə,
Qurban olum yaradandan işiqinə,
Möcüzəli bir dünyadı dünyamız.

Kainatı bir həftəyə yaradan,
Məxluqatı günəş ilə oyadan,
Vəsf olunur gecə-gündüz ucadan,
Möcüzəli bir dünyadı dünyamız.

Bəlkə də yaxındır axirət günü,
Cahillər daşıyır günah yükünü,
Məcid Əli, sən də yazdın düzünü,
Möcüzəli bir dünyadı dünyamız.

Məcid Əlioğlu

Məktəb direktorlarının "Ağstafa" qəzetinə münasibəti necədir?

Bu sualı cavablandırmaq üçün "Ağstafa" qəzetinin tarixinə nəzər salmaq yerinə düşər. Yaşlı nəslin nümayəndələri yaxşı bilərlər ki, Ağstafa rayonuna müstəqil rayon statusu verilən vaxtdan az sonra, yeni 1991-ci ildə "Ağstafa" qəzeti işıq üzü görmüş və bu gün də rayonun yeganə mətbu orqanı olan həmin qəzet öz fəaliyyətini davam etdirməkdədir.

Ötən 32 ildə qəzetin fəaliyyətində xoş məqamlar da olmuş, çətin günlər də. Lakin bütün bunlara baxmayaraq rayon rəhbərliyinin yaxından köməyi, diqqət və qayğısı nəticəsində qəzetin nəşri dayanmamış,

rayonun sosial-iqtisadi həyatı qəzetin səhifələrində geniş işıqlandırılmışdır. Bu diqqət və qayğı indi də davam etməkdədir.

Lakin bütün bunlara baxmayaraq, bu gün qəzetin fəaliyyətində, xüsusilə abunə yazılışında bəzi problemlər yaranmışdır. Mətbuatın nə olduğu yaxşı dərk edən idarə, müəssisə rəhbərləri heç kimdən heç bir tapşırıq gözləmədən "Ağstafa"ya abunə yazılışlarını davam etdirirlər. 2022-ci ilin son aylarında bir çox məktəb direktorları öz əməllərini sadıq qalaraq "Ağstafa" qəzetinə abunə yazılmışlar. Belə təhsil müəssisələrindən Ağstafa şəhər məktəb-

lərini, Vurğun qəsəbə, Dağ Kəsəmə, Tatlı, Eynalı, Göycəli, Yenigün, Pirlı, Muğanlı, Zəlimxan, Qırlı, Düzqışlaq, Kolxəlfəli, Aşağı Göycəli kənd məktəblərini, şəhərimizdəki uşaq bağçası-körpələr evini göstərmək olar. Fərsətdən istifadə edərək, adlarını qeyd etdiyim məktəblərin, uşaq tərbiyə müəssisələrinin direktorlarına, müəllimlərinə qəzetimizin əməkdaşları adından dərin minnətdarlığımı bildirir, onlara öz fəaliyyətlərində uğurlar arzulayıram.

Lakin təəssüflər olsun ki, bu xoş sözləri bəzi məktəb rəhbərlərinin ünvanlarına deməyə adamın dili gəlmir. 6 ayda bir dəfə 40 manat abunə

yazılmaları barədə onlara dəfələrlə xahiş edilməsinə baxmayaraq, həmin məktəb rəhbərləri bu xahişdən heç bir nəticə çıxarmamış, öz mövqelərini dəyişməmiş, imkanları bildirmişlər. Bu, o deməkdir ki, adlarını çəkmək istəmədiyimiz məktəb direktorları rayonun tarixi olan "Ağstafa" qəzetinin üzərindən qara çəkməyi, onun fəaliyyətinin dayandırılmasını hər şeydən üstün tutmuşlar. Redaksiyamıza daxil olan siqnalara əsasən deyə bilərik ki, həmin məktəb direktorlarının fəaliyyətində nöqsanlar da var, çatışmazlıqlar da.

Yəqin ki, bu məqaləni oxuyan həmin məktəb direktorları özəri üçün bir nəticə çıxaracaq, "Ağstafa" qəzetinə könüllü olaraq abunəçi olacaqlar.

İbrahim Əliyev

Təbrizə salam olsun!

Ey cənublu soydaşlar,
Araz sevinəcəkmiz?
Dərdimiz bitəcəkmiz?
Molla istidbaqlar,
Yox olub itəcəkmiz?
Xərabələr xoşlayan,
Bayuqlar ötəcəkmiz?
Bacı qardaşı ilə,
Gedib görüşəcəkmiz?
Bədi daha deyirəm,
Bu işgəncə , bu zulüm,
Böldüdü bölm-bölm.
Ayrılıq tamam olsun.
Paytaxtı Təbriz olan,
Dövlətə salam olsun!

Səttərxan silahını
İndi sizlərə verir.
Neçə Xiyabanlır
Yenə döyüşə girir.
Zülmün qəddar taxtını,
Pişəveri devirir.
Tarixim təkrarlanıb,
Düşmənlərin taxtını,
Neçə yol, neçə kərə,

Başlarına çevirib.
İgidlərin qılıncı,
Qınlarından sıvırılib.
Hücum-hücum deyərək,
Hey hayqırı, bağırı.
Qırx beş milyonluq xalq
Azadlığa çağırırlar...
Yığısaq meydanlara,
Biz də qəzəbə deyək,
Siz ey qəddar düşmənlər,
Taxtınız talan olsun.
Paytaxtı Təbriz olan,
Dövlətə salam olsun!

Bilərəm düşmənlərin
Günü-gündən çoxalır,
O amansız cəlladlar
Qanlar içib , tox olur.
Edam kürsülərində
Azadlığın qurulur.
Bir arzum var ezəldən,
O zəfər marşınızi.
Daima çalan olsun.
Paytaxtı Təbriz olan,

Dövlətə salam olsun!

Sevinsin Xudafərin,
Şəhriyar ilə birgə,
Bəxtiyar "Gülüstanı"
İndi çevirsin hər bə.
Süleyman "Təbrizim"lə
Düşməne vursun zərbə.
Yayılsın bu xoş xəbər
Həm şərqə, həm də qərbə.
Aramızdakı sərhəd
Tamam uçub dağılsın.
Bu birlik, bu qələbə
Yağlara dağ olsun.
Birlik bizə bağ olsun.
Şimal ilə cənubun
Dönüb cüt qanad olsun.
Azadlığın şüarı
Dillərdə dastan olsun.
Həqiqət də hey desin
Hər gün, hər səhər, axşam.
Ellərə elan olsun.
Paytaxtı Təbriz olan,
Dövlətə salam olsun!
Dövlətə salam olsun!

Həsən Həqiqət

Qol-güleşi üzrə rayon birinciliyi şəhid Asəf Məmmədovun xatirəsinə həsr olundu



Qol-güleşi üzrə rayon birinciliyi şəhid Asəf Bu günlər Rayon Mədəniyyət Mərkəzində Vətən Mühərisinin şəhidi Məmmədov Asəf



Məmmədovun xatirəsinə həsr olunmuş Qol-güleşi üzrə açıq rayon birinciliyi keçirildi. İlk olaraq yarışın iştirakçıları Poylu qəsəbə qəbiristanlığında şəhid Məmmədov Asəf Mehman oğlunun qəbirüstü abidəsinə ziyarət edərək məzarı üzərinə gül dəstələri qoydular. Sonra Ağstafa rayon Mədəniyyət Mərkəzində yarışın rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Ağstafa rayon icra hakimiyyətinin, Ağstafa rayon Gənclər və İdman İdarəsinin, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa rayon filialının, Ağstafa Gənclər Evi Sosial Xidmət müəssisəsinin məsul əməkdaşları, şəhid ailələri, muharibə veteranları qazilər, idman ictimaiyyətinin nümayəndə-

ləri iştirak etdilər. Təntənəli açılış mərasimində çıxış edən natiqlər şəhid Məmmədov Asəf Mehman oğlunun şəərəfli döyüş yolundan ətraflı danışaraq, bu kimi idman yarışlarının əhəmiyyətini qeyd etdilər. Açıış mərasimində çıxış edən şəhid atası Mehman Məmmədov bu yarışın təşkil olunaraq keçirilməsinə görə öz minnətdarlığını bildirdi.

Tədbirdə şəhid Asəf Məmmədovun həyatı yoluna həsr olunmuş qısametrajlı videoçarx nümayiş olundu. Açıış mərasimindən sonra idmançıların mübarizəsi başladı. Açıq rayon birinciliyində Ağstafa idmançıları ilə yanaşı Tovuz, Qazax və Bərdə rayonlarından ümumilikdə 105 nəfər idmançı mübarizəyə qatıldı. Birinciliyin əsasnaməsinə uyğun olaraq 10 çəki dərəcəsinə yeniyetmə və gənclər birincilik uğrunda mübarizə aparmışdılar. Yarışın yekununda qalib idmançılar diplom və medallarla təltif olundular.



Ayazı

Ağır dərdi doğrudan da qəriblik,
Qürbət əldə dözməzəm bir ay azı,
İtibirdim nə zamandır xəbər yox.
Bir soraqlaş görənlərdən Ayazı.

Arsız olma gəl namusa arabir,
Ülfət eylə dost-tanışı ara bir,
Köçənləri ziyarət et arabir,
Gətirmə bəhanə şaxta, ayazı.

Bir adət var elimizdə o, danışdı,
Ala-toranlıqda sökülən danda,
Sənən eşq yolunda dinini dandı,
Yazan yazıb, pozularmı a yazı.

Qəmlisən, baxıram gözümdə yaşa,
Bu dünya fanidir, bacar şad yaşa,
Yad eylə Şahini, çatsan yüz yaşa,
Həsret ilə gözləyirəm a yazı.

A car eyləməz

Kimsə bir-birinin eyibini bilsə,
Onu elə yayıb, a car eyləməz,
Ay zalım, sən mənə eylədiyini
Nə ləzgi, nə avar, acar eyləməz.

İncidər xəstəni cərrah yaran an,
İtirəndə həsrət çəkər yaran an,
Vaxt çatanda köç eyləyər yaranan,
Doğunda yeməyi ac ar eyləməz.

Çıxarma yadından a tam pisliliyi,
Silem, topa qoyam, atam pisliliyi,
Unutma ki, Şahin, atam pisliliyi
Ac-yalavac qalar, acar, eyləməz.

Şahin Qurban

Etibarsız sayılır

Göycəli kənd sakini Quliyev Afər Müzəffer oğluna məxsus M/V № 016948 sayılı muharibə veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

BAŞ REDAKTOR:

İBRAHİM ƏLİYEV

Həmtəsisçi:
"Ağstafa" qəzetinin
jurnalist kollektivi

Şəadətname № 308

Redaksiya həyəti

L.Eyyubova, İ.Sofuyev, M.Zeynalov,
İ.Əliyev, S.Qaratorpaq, G.Kərimov,
A.Tağızadə, F.Heydərlı, Q.Qurbanov,
A.Əlixanov

Qəzet redaksiyanın kompyüter mərkəzində yığılmış, səhifələnməmiş və "Mətbuat firması" mətbəəsində çap olunmuşdur.

Ünvan:
Ağstafa şəhəri,
Heydər Əliyev pros. - 10
Tel: 5-14-56
mob: (050) 344-26-20
Tiraj: 1000